



Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin
ictimai fəal Fuad İsmayılovun üzləşdiyi siyasi təzyiqlərlə bağlı

Bəyanat

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi inzibati qaydada saxlanılan ictimai fəal Fuad İsmayılovun Binəqədi müvəqqəti saxlanma təcridxanasında döyülməsi ilə bağlı ailəsinin verdiyi xəbərlərə görə narahatlığını bildirir.

SMDT qeyd edir ki, Fuad İsmayılova qarşı təzyiqləri onun 9 Fevral 2020-ci il Milli Məclisə keçirilmiş növbədənənar seçkilərdə müşahidəçilik fəaliyyəti və seçki sonrası etiraz aksiyalarındakı aktiv iştirakı ilə bağlıdır. O, 9 Fevral 2020-ci il Milli Məclisə keçirilmiş növbədənənar seçkilərdə 32 sayılı Suraxanı üçüncü seçki dairəsinin 8 sayılı məntəqəsində müşahidəçi olub və qanun pozuntularına etiraz etdiyi üçün məntəqədən zorakılıqla çıxarılıb. Fevralın 21-də İsmayılov Mərkəzi Seçki Komissiyasının qarşısında planlanan etiraz aksiyası zamanı binaya 'Fu Məzi' şüarını yazdığı üçün saxlanılıb. Ancaq bu hadisədən az sonra o ardıcıl olaraq iki dəfə narkotik maddələrin saxlanması ittihamı ilə 60 sutka inzibati cəza alıb.

Xatırladaq ki, mart ayından seçkinin aktiv iştirakçılara qarşı təzyiq kampaniyası start götürüb. Bu kampaniyanın tərkib hissəsi kimi İsmayılov martın 7-də və mayın 22-də İnzibati Xətalər Məcəlləsinin eyni, 206-cı maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi) ittiham edilib. İsmayılov hər iki məhkəmədə ona qarşı ittihamların uydurma olduğunu və saxlanılarkən polis bölməsində döyüldüyünü bildirib.

İyunun 23-də isə İsmayılov ailəsi ilə qısa telefon danışığı zamanı Binəqədi müvəqqəti saxlanma təcridxanasında iki gün öncə ağır şəkildə döyüldüyünü, zərbələr nəticəsində ağızından qan gəldiyini bildirib. Buna səbəb isə onun çarpayısının altına diş fırçası ilə 'Facebook' yazması olub. Məhz bu səbəbdən kamerada əlləri qandallanıb, 6-dan çox həbsxana əməkdaşı tərəfindən döyülüb. Ancaq təcridxananın əməkdaşları ona üzərində mismar gəzdirməsi və özünə sui-qəsd planladığına dair izahat imzalamağa məcbur ediblər.

SMDT İsmayılova qarşı təzyiqləri dayandırmağa çağırır, Binəqədi təcridxanasında ona qarşı pis-rəftarı pisləyir və fiziki zorakılıq tətbiq edən şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunmasını tələb edir. SMDT hesab edir ki, İsmayılovun təcridxanada üzləşdiyi pis rəftar ölkənin milli qanunvericiliyi və üzərinə götürdüyü beynəlxalq öhdəliklərdə əks olunan işgəncə və pis rəftarın yolverilməzliyinə dair müddəaların kobud şəkildə pozulmasıdır.

SMDT xatırladır ki, 9 Fevral 2020-ci ildə keçirilmiş növbədənənar parlament seçkilərin nəticələrinə dair həm öz [ilkın rəyində](#), həm də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament

Assambleyasının (AŞPA) nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyasının birgə [bəyanat](#)ında seçkilər zamanı həqiqi siyasi rəqabətin məhdudlaşdırılması və seçki prosesinin bütün mərhələlərində ənənəvi qanun pozuntularının baş verməsi qeyd edilib.

Əlaqə:

E-poçt: emc.az2001@gmail.com

Telefon: +994503334674

Veb səhifə: www.smdtaz.org

Tvitter: SMDT_EMDS